





#### ЛИТЕРАТУРА

1. Зефилов Н.С., Кузнецова Г.С., Кожушков С.И., Потекин К.А., Малеев А.В., Стручков Ю.Т. ЖОрХ, 1987, т. 23, в.10, с. 2120-2123.
2. Куменкович О.Г., Тищенко И.Г., Свиридов С.В. ЖОрХ, 1987, т.23, в.5, с 982-986.

#### TRİFENİLFOSFİNİN MALON TURŞUSUNUN MONO- VƏ DİHALOGENALKENİL ƏVƏZLİ EFİRİYLƏ REAKSİYASI

V.M.İSMAYILOV, M.M.KANTAIEVA, N.N.YUSUBOV

#### XÜLASƏ

Trifenilfosfinin malon turşusunun mono- və dihalogenalkenil əvəzli efirləri ilə reaksiyası öyrənilmiş və nəticədə məlum olmayan ketenləri alınmışdır.

#### REACTION OF TRIPHENYLPHOSPHINE WITH MONO – AND DIHALOGENALKENYL SUBSTITUTED MALONIC ESTERS

V.M.ISMAYILOV, M.M.KANTAIEVA, N.N.YUSUBOV

#### SUMMARY

It was investigated the reaction of triphenylphosphine with mono – and dihalogenalkenyl substituted malonic esters and obtained indescribable ketenes.